

məclisdə böyük insan tək-tək bütün vəkillərinə yaxınlaşaraq şəxsi minnədarlığını bildirdi.

2000-ci il yanvarın 18-i idi, zəng gəldi ki, sabah Prezident Aparatına (PA) dəvətliyəm. Təyin olunan vaxtda PA-da oldum. Aparatın işlər müdürü bir neçə dəqiqəlik səhbətdən sonra şkafdan bir büküm bağlama götürüb mənə uzatdı və dedi: - Açıñ, baxın, bunu size cəhab Prezident 60 illik yubileyiniz münasibətilə hədiyyə etməyi mənə tapşırıb.

Hədiyyeyə baxanda gördüm ki, qızıl suyuna salınmış gözəl bir stolüstü saatdır. Bu dəyəri hədiyyə bizim evdə həyatımın ən qiymətli yadigarı kimi saxlanılır.

Həyatımın ən gözəl anlarından biri də Ulu Öndərin 2000-ci ildə Azərbaycan Tibb Universitetinə gəlişə zamani oldu. Heydər Əliyev inşası başa çatmış yeni korpusun açılışında və universitetin 80 illik yubileyində iştirak etdi. Bu tödbirdə Ulu Öndərin fərmanı ilə Azərbaycanın "Əməkdar həkim" i fəxri adı ilə mükafatlandırıldı.

Bir ziyanı, elm adamı və uzun illərin pedaqoqu kimi mənini məmənən edən amillərdən biri də ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Elmlər Akademiyası bağlanması təhlükəsi ilə üzləşəndə Ümummilli Lider Heydər Əliyevin görkəmli alimlərimiz və ziyanlıları mizla görüşməsi, onlarla fikir mübadiləsi aparması oldu. O böyük insan "Akademiya milli sərvətimizdir" deyib bu elm məbədini məhv olmaqdan qorudu. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxməni ziyanlılar ordusuna diqqət və qayğı gücləndirdi. Azərbaycan elminin milli əsaslar üzərində dünyaya integrasiyasını başlıca vəzifə kimi aktuallaşdırıldı. Ümummilli Lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüşünü Elmlər Akademiyasında keçirəndə mən də tödbirin iştirakçısı idim. Böyük şəxsiyyət çıxışında ölkə ziyanlılarına, intellektual potensiala çox böyük dəyər verdiyini xüsusi vurğulayırdı.

Rəhbərin ana dilimizə, elmə, elm adamlarına diqqət və qayığının noticəsidir ki, bu gün Azərbaycan alimlərinin səsi dünyanın nüfuzlu elm mərkəzlərindən gəlir. Bu sıradə mənim elmə rəhbərliyim altında müdafiə etmiş həkim-alimlər də var.

Xatırladım ki, respublikamızda mədəniyyətin, incəsənətin inkişafını da Ulu Öndər diqqət mərkəzində saxlayırdı, tarixi abidələrin bərpası və qorunub saxlanılmasına xüsusi önəm verirdi. Hamiya yaxşı məlumatdır ki, müasir Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ardıcıl və işgülzər əlaqələr saxlayan Ulu Öndərin teşəbbüsü ilə klassiklərimiz irsinə qayğı göstərilməsi və onların xatirələrinin obədiləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. Şuşada böyük Azərbaycan şairi Molla Pənah Vəqifin əzəmətli abidəsinin ucaldılması, Bakıda görkəmli dramaturq Cəfər Cabbarlinin bütöv qranitdən yonulmuş abidəsinin ərsəyə gəlməsi üçün əlindən gələni etmişdir. Həkim, dövlət xadimi, yazıçı-publisist Nəriman Nərimanovun heykəlinin Bakının ən yüksək noqtələrindən birində ucaldılması üçün siyasi opponentləri, xalqımızın dilinə qənim kəsilmiş qara qüvvələr ilə çətin və barışmaz mübarizə aparmışdır. Repressiya qurbanı, Uzaq Sibir torpaqlarında uyuyan Hüseyin Cavidin məzarının axtarılıb tapılması və onun cənəzəsinin Vətənə gətirilməsində, Bakıda onun heykəlinin, Naxçıvanda isə məqbərəsinin ucaldılmasında əzmkarlıq göstərmişdir. Hüseyin Cavid, Celil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Nəsimi, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bülbül və başqa görkəmli sənətkarların ev və xatirə muzeylərinin yaradılması, yaxud əsaslı şəkilədə yenidən qurulması, zənginləşdirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Repressiya qurbanı olmuş dövlət xadimlərinin, yazıçı və şairlərin adlarına küçə verilmiş, bir neçəsinin büstü yaradılmış, bəzilərinin yaşadığı binannın qarşısında barelyefi qoyulmuşdur.

Ulu Öndər tekçə canlı ünsiyyətdə deyil, bütövlükdə dövlət idarəciliyində Azərbaycan dilinə dövlətin daxili və xarici siyasetinin tərkib hissəsi kimi baxırdı. Buna görə də 2002-ci il sentyabrın 30-da ölkə rəhbəri kimi "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" adlı fərman imzaladı. Ulu Öndər millətin dilinə qayığını hələ sovetlər dövründə rus şövinizminin baş alıb getdiyi zamanlarda göstərmiş və Azərbaycan Konstitusiyasına ana dilimizin Azərbaycan Respublikasının dövlət dili olması haqqında maddə daxil etmişdi.

Ulu Öndər tekçə canlı ünsiyyətdə deyil, bütövlükdə dövlət idarəciliyində Azərbaycan dilinə dövlətin daxili və xarici siyasetinin tərkib hissəsi kimi baxırdı. Buna görə də 2002-ci il sentyabrın 30-da ölkə rəhbəri kimi "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" adlı fərman imzaladı. Ulu Öndər millətin dilinə qayığını hələ sovetlər dövründə rus şövinizminin baş alıb getdiyi zamanlarda göstərmiş və Azərbaycan Konstitusiyasına ana dilimizin Azərbaycan Respublikasının dövlət dili olması haqqında maddə daxil etmişdi.

Bu, Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin tanidıcı atributlarından biri olmaqla yaşı, onun (dövlət dilinin) ünsiyyətin bütün sahələrdə təbliğini, saflığının qorunmasını, zənginliyinin təmin olunmasını qəti şəkildə qanuniyətli şəkildə təmin etmişdir.

Heydər Əliyev Azərbaycan dilinin mənşəyi, Azərbaycan türkçəsinin qədimliyi, türklərin eradan əvvəl bu torpaqda məskun olması ilə bağlı mübahisələrdə məsələnin milli müstəvədə həll olunmasına böyük tarixi iş gördü, elmi obyekтивliyin saxlanması təminatçı oldu. Ulu Öndərin dövlətçilik siyasetindəki dolğunluq və qlobal müasirlik öz xalqının tarixini yaxşı bilməsi, keçmiş dövlətçilik tariximizin təcrübəsinən yerli-herində bəhrələnməsi ilə bağlıdır.

Özümüz çox məmənun və xoşbəxr hiss edirəm ki, o böyük şəxsiyyətlə dəfələrlə görüşməşəm, tödbir və görüşlərinə dəvət olunmuşam. 1998-ci ilde prezident seçkiləri ərefəsində Heydər Əliyevin təbliğatçı-vəkili idim. Seçkilər xalqımızın həmrəyliyi və mütəşəkkiliyi sayesində böyük uğurla başa çatdı. Buna görə bütün vəkillərini Prezident Aparatına dəvət edərək onlara təşəkkürünü bildirdi. Bu zaman müəllifi olduğum kitabları və Amerikanın gəlməsi tələbə yoldaşım Tariyel Quluyevin Ulu Öndər haqqında yazdığını əsəri ona təqdim etdim. O, kitabları götürüb özündə saxladı və gülərək soruşdu ki, o adam elə bircə nüsxə göndərib? Cavab verdim ki, cəhab Prezident, vallah, mənə çatan elə bir nüsxə idi. Heydər Əliyev gülərək dedi: - Yaxşı, inandım.

Prezidentin andıqmə mərasimindən sonra axşam ziyafətinə dəvət edildik. Bu möhtəşəm

Ulu Öndər ziyalılarda mədəni-siyasi və mənəvi keyfiyyətlərin yüksək olmasına xüsusi dəyər verirdi

100 illik yubileyi böyük qürur duyğusu ilə qeyd edilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin özünü və ideyalarının gənclik illərindən pərəstişkarı olmuşam. 50 ildən artıq Azərbaycan Tibb Universitetində çalışan pedaqoq-alim kimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti və ölkəmizin iqtisadi qüdrətinin artması, ən başheçəsi, xalqımızın həyat səviyyəsinin yaxşılaşması, gənclərin sağlam və təhsilli olması üçün gördüyü işlərlə yaxından tanış olduqca bu böyük şəxsiyyətin həm siyasi, həm də mənəvi keyfiyyətinə heyran qalmışam. Bəlkə də bu, mənə atamdan, aila tərbiyəmdən gəlmədir. Çünkü atam Əməkdar müəllim idi, Şəmkirdə Lenin adına qəsəbə (indi Çinarlı) beynəlmilər orta məktəbin direktoru vazifəsində çalışırdı. O zaman yenice hakimiyyətə gəlmış Heydər Əliyevin çıxış və nitqlərindən ibarət evdə guşə düzəltmişdi. Rəhbərin nitqlərini, rayonlara səfərlərini maraqla izləyirdi və sonda deyirdi: "Qətiyyətli adamdır".

1969-cu il iyulun 14-də Ulu Öndər Azərbaycan KP MK-nin birinci katibi seçiləndə universiteti yenice bitirib kafedrada baş laborant vəzifəsində çalışırdı. Yadimdadır, müyyən dövlət idarələrinə rəhbərlik edənlər tələm-toləsik işlərində qayda-qanun yaratmağa başladılar. Hətta mağaza və bazarlarda da satıcılar malların üzərinə qiymətlər yazıb qoyurdular... Şahidiyəm ki, universitetdə qəbul imtahanlarında baş verən qeyri-objektivliyə və ədalətsizliyə son qoymaq üçün Ulu Öndər özü şəxsən qəbul imtahanlarında iştirak edib, imtahanların gedisi ilə maraqlanırdı. Heydər Əliyev neqativ halları qarşısının alınması üçün nəinki ATU-da, respublikanın dığər ali təhsil ocaqlarında da imtahanlarda iştirak edirdi. İmtahanlardan önce ali təhsil ocaqlarının rəhbərləri ilə iclas keçirir, onlara müyyən iradalarını bildirir və tövsiyələrini verirdi. Ümumiyyətə, Ulu Öndər siyasi hakimiyyətdə olduğu hər iki dövrə respublikada yüksəksəviyyəli kadı həzirlığına həmişə xüsusi önəm verirdi. Böyük rəhbər sözlərinin çekisi və sanbalı olan, kütləni arxasında aparmağı, auditoriyani inandırmağı bacaran siyasi xadim idi. Azəsəylə xalqların da kifayət qədər yaşadığı Azərbaycanda dinindən, dilindən və irqindən asılı olmayıaraq, gənclərin istədiyi peşəyə yiyələnmələrinə, ali təhsil almalarına, xalq və ölkə üçün dəyərli mütəxəssis olmalarına dövlət səviyyəsində qayğı göstərilirdi. Ümumiyyətə, gənclər dövlət dəstəyinin əsası Heydər Əliyev tərəfində qoyulmuşdur.

Rəhbərin təhsil siyasetinin on böyük nailiyəti 1969-cu ildən etibarən çoxlu sayıda gəncin ali təhsil almaq üçün digər respublikalara göndərilməsi idi. Yadimdadır, 1970-ci ildə Mərkəzi Komitədə başqa respublikalara oxumağa gedən 38 nəfər gəncəl görüş keçirildi. Heydər Əliyev növbəti ildə onların sayını 150-yə çatdırmağı təklif etdi. Müsahidələrimdən görürdüm ki, bu rəqəm iləbəl artır. Nəticədə bir neçə ildə respublikamızdan kənarda oxumağa göndərilənlərin sayı 1000 nəfəri ötmüşdü. Təhsil alanlar arasında geri qayitmayanlar da olurdu. Bu gün xaricdəki Azərbaycan diasporunun osasını məhz onlar təşkil edir. Təhsilini başa vurduqdan sonra vətənə qayidian tanışlımla səhbətdən yəqin etmişdim ki, onların gələcək taleyi və işlə təmin olunması Heydər Əliyevin şəxsi nəzarətində idi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, həmin dövrə respublikaya xarici təzyiqlər və daxili çəkişmələr, bütün sahələrdə getdikcə dərinləşən böhran, keskin xarakter alan sosial-iqtisadi tənəzzül nəinki ölkədə dövlətçiliyi itirmək, hətta onu dönya siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkənin hər yerinde, eyni zamanda sosial sahədə ağır vəziyyət yaranmış, işsizlik və yoxsulluq getdikcə kəskin şəkil almışdı və əhalinin güzəranı gündən-günə ağırlaşmaqdı idi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, həmin dövrə respublikaya xarici təzyiqlər və daxili çəkişmələr, bütün sahələrdə getdikcə dərinləşən böhran, keskin xarakter alan sosial-iqtisadi tənəzzül nəinki ölkədə dövlətçiliyi itirmək, hətta onu dönya siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkənin hər yerinde, eyni zamanda sosial sahədə ağır vəziyyət yaranmış, işsizlik və yoxsulluq getdikcə kəskin şəkil almışdı və əhalinin güzəranı gündən-günə ağırlaşmaqdı idi.

Bələ bir vaxtda, xalqın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanın rəhbərliyinə qayğısı noticəsində ölkəmizin müqəddərəti tənəzzüldən tərəqqiyə keçid aldı. Ölkənin üzləşdiyi tehlükə tədricən aradan qaldırıldı, böhranın, xaos və anarxiyanın qarşısı alındı, mənəvi-psixoloji gərginliyə son qoymuldu, ictimai-siyasi sabitlik əldə edildi. Ən başlıcası, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması iqtisadi inkişafə güclü zəmin yaratmaqla, xalqın rifahının yaxşılaşdırılmasında müüm irəliliyişlərə imkan verdi.

Ulu Öndər tekçə canlı ünsiyyətdə deyil, bütövlükdə dövlət idarəciliyində Azərbaycan dilinə dövlətin daxili və xarici siyasetinin tərkib hissəsi kimi baxırdı. Buna görə də 2002-ci il sentyabrın 30-da ölkə rəhbəri kimi "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" adlı fərman imzaladı. Ulu Öndər millətin dilinə qayığını hələ sovetlər dövründə rus şövinizminin baş alıb getdiyi zamanlarda göstərmiş və Azərbaycan Konstitusiyasına ana dilimizin Azərbaycan Respublikasının dövlət dili olması haqqında maddə daxil etmişdi.

Bu, Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin tanidıcı atributlarından biri olmaqla yaşı, onun (dövlət dilinin) ünsiyyətin bütün sahələrdə təbliğini, saflığının qorunmasını, zənginliyinin təmin olunmasını qəti şəkildə qanuniyətli şəkildə təmin etmişdir.

Heydər Əliyev Azərbaycan dilinin mənşəyi, Azərbaycan türkçəsinin qədimliyi, türklərin eradan əvvəl bu torpaqda məskun olması ilə bağlı mübahisələrdə məsələnin milli müstəvədə həll olunmasına böyük tarixi iş gördü, elmi obyekтивliyin saxlanması təminatçı oldu. Ulu Öndərin dövlətçilik siyasetindəki dolğunluq və qlobal müasirlik öz xalqının tarixini yaxşı bilməsi, keçmiş dövlətçilik tariximizin təcrübəsinən yerli-herində bəhrələnməsi ilə bağlıdır.

Özümüz çox məmənun və xoşbəxr hiss edirəm ki, o böyük şəxsiyyətlə dəfələrlə görüşməşəm, tödbir və görüşlərinə dəvət olunmuşam. 1998-ci ilde prezident seçkiləri ərefəsində Heydər Əliyevin təbliğatçı-vəkili idim. Seçkilər xalqımızın həmrəyliyi və mütəşəkkiliyi sayesində böyük uğurla başa çatdı. Buna görə bütün vəkillərini Prezident Aparatına dəvət edərək onlara təşəkkürünü bildirdi. Bu zaman müəllifi olduğum kitabları və Amerikanın gəlməsi tələbə yoldaşım Tariyel Quluyevin Ulu Öndər haqqında yazdığını əsəri ona təqdim etdim. O, kitabları götürüb özündə saxladı və gülərək soruşdu ki, o adam elə bircə nüsxə göndərib? Cavab verdim ki, cəhab Prezident, vallah, mənə çatan elə bir nüsxə idi. Heydər Əliyev gülərək dedi: - Yaxşı, inandım.

Prezidentin andıqmə mərasimindən sonra axşam ziyafətinə dəvət edildik. Bu möhtəşəm

Ulu Öndər çıxışlarında xüsusi vurğulayırdı: "Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyət deməkdir". Ancaq bəzi insanlar, hətta yaşlı adamlar sosial şəbəkələrdə və ya küçədə, müyyən bir yığıncaqda bir az da özünü bilən kimi göstərməkə demokratiyani ağızına nə geldi danışmaq, azadlığı könlü nə isteyir onu etmək kimi açıqlayır. Həyat təcrübədən və çoxillik pedagoq fəaliyyətdən görürəm ki, bunu yalnız savadsız və cahil insanlar belə düşünə bilər. Demokratiya klassik və həqiqi mənada cəmiyyətin ağıl və hikmətə mədəni-sivil qayda-qanunlarla idarə olunmasıdır. Demokratiya deklorativ şüurlar topluslu deyil, yəni demokratik üslub və prinsipləri elan etməklə iş bitmir, burada əsas məsələ onların icrasıdır. Bunun üçün də insanda yüksək əqli-mənəvi dərrakə, millət, milli dövlətçiliyə sağlam ictimai münasibət olmalıdır. Deməli, əxlaq və mənəviyyət olmayan yerdə gerçək azadlıq və demokratiya qeyri-mümkündür. Odur ki, Ulu Öndər təkidlə demokratiyani və azadlığı doğru-düzungün başa düşməyi və mənəviyyatdan ayırmamağı tövsiyə edirdi: "Çünki ayrı-ayrı insanlar, yaxud yaxınlardır, dəstələr demokratiyani onlara verdiyi bu azadlıqları bəzən özbaşınaq, qanuna itaatsizlik kimi anlayırlar, yaxud da bu cür anlamaq isteyirlər".

Ümummilli Lider Heydər Əliyev şərəfi ömrünün sonuna kimi gənclərin, ziyanlıların, alımların, mədəniyyət və incəsənət işçilərinin əməyinə yüksək dəyər verməklə onlarla six temasda olmuş, maddi-sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün əlindən gələni etmişdir.

**Vaqif ŞADLINSKI,
Qərbi Azərbaycan İcması Ağsaqqallar
Şurasının sədr müavini, tibb elmləri doktoru,
Əməkdar elm xadimi**